

Bütün möcüzələr gizlində doğulur... kinorejissoru Elçin Musaoğlunun portretinə çizgiler...

Məlumdur ki, milli kino ölkənin dünyaya mədəni integrasiyası üçün ən ciddi və öndə gedən vasitələrdən biridir.

Ölkə prezidentinin “Azerbaycan kinosunun 2008-2018 illər üzrə inkişafına dair dövlət programı” kino sənətinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Son illərdə yeni filmlərin çəkilməsi, eyni zamanda, həmçinin ekran əsərlərimizin beynəlxalq festivallarda təqdimatı, eləcə də nüfuzlu mükafatlara layiq görülməsi sevindirici haldır. Belə uğurlu ekran əsərlərindən biri də rejissor Elçin Musaoğlunun Dövlət sıfərişi ilə “Azerbaycanfilm” də çəkdiyi “Nabat”(2014) bədii filmidir. Azerbaycan kinosunun ən uğurlu işlərindən biri hesab olunan bu film İtaliya, Amerika, Braziliya, Yaponiya, Estonia, Mərakeş, Kanada, Almaniya, Hindistan, Türkiyə, İran kimi ölkələrin kino festivallarında iştirak edib və bir sıra mükafatlar (“Ən yaxşı bədii film” nominasiyasında “Qızıl Pəri” mükafatı, Manhaym-Haydelberq beynəlxalq film festivalında 3 mükafat, Pune Beynəlxalq film festivalında “Special Mention Award” mükafatı, 33-cü Fəcr beynəlxalq kinofestivalında “Ən yaxşı rejissor” mükafatı, Tripoli Film Festivalında “ən yaxşı film” mükafatı, Avrasiya Beynəlxalq Film festivalında “ən yaxşı rejissor” mükafatı) qazanıb. Bu film həm də, Qarabağ həqiqətlərini dünya tamaşaçısına çatdırın layiqli bir əsərdir.

Elçin Musaoğlu bir sıra dəyərli sənədlə filmələrin, eləcə də “40-ci qapı” (2009) bədii filminin müəllifi və rejissor, Azerbaycanın əməkdar incəsənət xadimidir.

Hər bir uğurlu film, həm də, təmsil etdiyi ölkəyə şöhrət gətirir. Ölkəmizə, milli kinomuza uğur qazandıran istedadlı rejissor Elçin Musaoğlunu “Qobustan” toplusunun oxucuları ilə bir qədər də yaxından tanış etmək istərdik.



- Xoş gördük! Məşhur rus kinorejissor Sergey Bondarçukun belə bir fikri var: "Mən rejissor olmaq istəyənləri anlamırıam. Amma film çəkmək istəyənlərin rejissor olacağına inanıram". Bəs rejissor Elçin Musaqlunda belə bir həvəs necə yarandı?

- Uşaq vaxtı filmlərə çox baxırdım. O vaxt Badamdar qəsəbəsində yaşayırıq. Mən dostlarımı oynamaya yalnız bir neçə saat ayırdım. Sonra isə köhnə məktəbin kimsəsiz həyatında yalnız qalib özümdən film süjetləri uydurdum. Quraşdırğım "filmde" eyni zamanda canini və müstəntiqi oynaya biliirdim. Dialoqları uydururdum, təbii ki, indiki dille desək bu o vaxt "bir aktyorun teatrı" idi. Artıq 8-9 yaşından biliirdim ki, böyüyəndə film çəkəcəm. Bunu mənəndən başqa kimsə bilmirdi. Bu mənim sırrım idi...

- O yaşınızda filmə həvəs göstərməyiniz çox maraqlıdır. Əslində, uşaqlıq özü də, mən deyərdim ki, ən gözəl filmdir, heyif ki, çox vaxt çəkilməmiş qalır...

- Məncə, hər bir insanın formallaşmasında uşaqlıq vacib bir dövrür. Çünkü hər şey oradan başlanır. Təbiətə, insana, hətta heyvanlara da münasibət ordan gəlir və formallaşır. O barədə menim bəxtim gətirib. Hər il yay tətilini bacılarımla birlikdə kənddə, nənəmin yanında keçirərdik. Nənəm isə demək olar ki, bizim ensiklopediyamız id. Bütün sualların cavabı onda idi. Əfsanələr, nağıllar, maraqlı əhvalatları ilk dəfə nənəmdən eşitmışık. Gecələr eyvanda uzanıb ulduzlara baxa-baxa nənəmin nağılları ilə yuxuya gedirdik. Belə bir inancım var ki, ta qədimdən bizim millətin mədəniyyət daşıyıcısı və ötürücsü qadınlar olub.

...Nağıla olan sevgi çox uzun bir zaman mən təqib edib. Nağıl qədər insan fantaziyasını və düşüncəsini formallaşdırın ikinci bir nəsnə tanımırıam. O zaman Bakının məktəb kitabxanalardan mövcud olan bütün nağıl və əfsanələri oxuyurdum. Bir də ki, anam kitabxanada işləyirdi. Uşaqlığım demək olar ki, kitab rəflərinin arasında keçib.

- Yuxarıda təsvir etdiyiniz "bir aktyorun teatrı", zaman keçidkə sizi uğurlu filmlərin çəkiliş meydançasına gətirib çıxardı. Nəinki ölkədə, eləcə də ölkə xaricində də istedadlı rejissorlardan biri kimi tanındınız. Rejissor kimi filmdə əsas prinsipi nədə görürsüz?

- Əslində hər bir yaradıcı insan özündən əvvəlki mədəniyyətin, düşüncənin davamçısı, ötürücsüdür. Ona görə də bu işe layiqince və düzgün yanaşmalısan. Mənim üçün film bir kiabdır. Görüntü ilə "yazılmış" kitab. Yazdığını film- kitabın yaşaması, uzun ömürlü olması üçün rejissor öz enerjisindən, "qanından" filmə qatmalıdır. Əks halda bu uşaq şikət doğulacaq, yaşamayacaq.

- Film yaradıcılarına verilən bir suali mən də təkrar etmək istəyirəm. Sizcə, filmdə nə daha önəmlidir - ssenari, yoxsa rejissor işi?

- Tarkovski deyirdi ki, - "sinema - ədəbiyyatın xarabaklığında qurulur". Bu deyimlə birmənəli razıyam. Ədəbiyyati öldüründən sonra film doğulur. Sinema - müstəqil incəsənət növüdür və özünün ifadə vasitələri var. O üzdən filmde görüntündən başqa nə artıq olsa - ədəbiyyat və ya musiqi, filmin ziyanı nadır. →



Bələ qəbul olunub ki, dramaturgiyada 36 situasiya var. Bizim ədəbiyyatdan oxuduğumuz və bildiyimiz bütün süjetlər bu 36-nın içindədir. Yeni, mövzü olaraq nə düşünsək oxşarı var. Biz yalnız formanı dəyişirik. Nəqəl formasını ferqli edirik. Sinemanın 125 yaşı var və hər il dünyada minlərlə film çəkilir və hələ də çəkiləcək. Təsəvvür edirsiz bu nə deməkdir? Obrazlı desək, sinema sanki üstü bir vərəq kağızdır ki, orda nəinki imza atmağa, heç nöqtə qoymaşa yer yoxdur. Buna baxmayaraq sinemada adını tarixə yazdırın rejissorlar olub və olacaq.

- Bəzən rejissorlar "Milli kino" ifadəsini birmənəli qarşılamırlar. Düşünürək ki, kino ümumbaşarı sənətdir və milli çərçivədən guya çıxməq lazımdır. "Milli kino" məsələsinə necə baxırsınız?

- Biz dünyaya Azərbaycan kimi maraqlıçıq. Çünkü hər bir xalq mədəniyyəti ilə fərqlidir, unikalıdır. Bizim haqqımızda filmi yalnız biz çəke bilərik. Kənardan kimi getirsen də, ona hər cür şərait yaratsan da alınmaz. Alınar, amma Azərbaycana dəxli olmaz. "Nabat" filminin dəvət aldığı festivallarda en çox verilən suallardan da biri bu idi: Niya Nabat evlərde lampa yandırır? Mən də hər dəfə bizim xalqın məşhur deyimini təkrar edirdim: "İşləqsiz ev viran qalar". Xarici seyircilərə bu çox maraqlı gəldi. Və ya belə bir sual verirdilər - niyə Nabat oğlunu yola salanda arxasında su atr? Baxın, biz özümüzdən danışmaqla başqları üçün nə qədər maraqlı olurq? İnanıb ki, biz normal filmlər çəksek həmişə dönyanın marağında olacaq. Çünkü bizi bizdən yaxşı heç kim ifadə edə bilməz.


- Sizcə, filmlərinizə uğur qazandıran əsas amil nədir? Məsələn, "Nabat" filminin sizə bu qədər uğur gətirəcəyinə inanırdınız?

- Seçdiyim ideyanın fərqliyini və orijinallığını əvvəlcədən biliyəm. Çünkü, dünya sinemasından xəbərdar olduğun üçün çalışırsan ki, çəkəcəyin film, oxşar mözüda olan filmlərdən fərqlənsin. Çünkü, sən başqasan. Və bu filmi yalnız sən belə çəke bilərsən. Demək olar ki, hər gün film izləyirəm. Çünkü, bu mənim işimdir. Dünyada keçirilən beynəlxalq festivallarda filmlərimlə və ya jüri üzvü olaraq iştirak

edirəm. Maraqlı odur ki, təməl məvzulara həsr olunan filmlər bütün dünyada rəğbətlə qarşılıdır. Aytmətovun sözü var - "bütün milli esərlər həm də dünyavidir". Əgər sənin danışığın əhvalat insanıdırse və ürkələrə toxunursa, demək o əsərdir. Hər şey, o cümlədən incəsənət də Həqiqətə xidmet etməlidir. O zaman əsər insanıdır, dünyavidir. Məsələn, "Nabat" filminin qəhrəmanı olan Nabat Azərbaycan qadını olsa da, rəmzi mənədən bütün dünyani qorumağa çalışan Ana obrazıdır.

- "Nabat" döyüşüz müharibə filmdir...

- Döyüşüz, silahsız müharibə haqqında film çəkmək mənim çoxdan ki arzum id. "Nabat" filmində bunu gerçəkləşdirdim. Bu filmdə silah atılmır, amma hər bir kadrda müharibə hiss olunur. Çünkü, mənim üçün vacib olan ekstremal situasiyada insan davranışını id. Tənha qalmış qadının vəziyyəti önemli idi. Bizim film sükutun səsi, ritmi haqqındadır. Emosionallıq isə təsvirin, obrazın içindədir və dalğa effekti ilə bu seyircinin içine keçir. Seyirciya imkan vermək lazımdır ki, hiss etsin, düşünsün və filmin iştirakçısına çevrilsin. →



- "40-ci qapı" filmində də, "Nabat" filmində də ssenarini özünüz yazmısınız. Kinonun uğurlu alınması üçün ssenari də vacibdir...

- Bütün ssenariləri tek və ya hər hansı bir dostla birgə yazıram. Müəllif sinemasının əsas göstəricilərindən biri də müəllif-rejissor tandemıdır. Başqasının ssenarisini çəkmək düşüncəmdə belə yoxdur. Hətta kimsə maraqlı ssenarı təklif etsə də, mən hökmən onu özünləşdirməliyəm.

- Siz bir çox sənədli filmlərin də rejissorusunuz. Sənədli filmlər sizə istədiyinizi bəxş etdimi?


- Əslində, mən böyük sinemaya sənədli filmdən gəlmışəm. 1994-ci ilde "Azərbaycan Telefilm Yaradıcılıq Birliyi"ndə 11 il rejissor işlədim. O vaxt birliyin direktoru Nazim Abbasov idi. Allah ona rəhmət eləsin. O illərdə Telefilim bir çox gənc rejissorlar üçün laboratoriya rolunu oynayırdı. Mənim rejissor kimi formallaşmadığında o dövrə çəkdiyim sənədli filmlərin böyük rolü oldu. Bir rejissor sənədli filmlə bədii filmin fərqi canlı quşla təyyarə arasındaki fərq kimi göstərir. Doğrudan da, sənədli film canlı quşdur. Onun istiliyi və döyünen ürəyi var. Digər tərəfdən sənədli film adamı daha mobil, daha çevik olmağı öyrədir. Telefilmə işlədiyim illərdə dostlarla birlükdə 50-dən çox sənədli film çəkdik. Bu filmlər bir çox beynəlxalq festivalların qalibi oldu. Bu bizə yeni işlər üçün stimul verir və yolumuzun düzgün olduğuna əminlik yaradırı.

- Siz həm də "Gənc Sinemacılar Klubu"nun bədii rəhbərisiniz. Gənc rejissorlara böyük dəstək göztərirsiniz. Bu klub barəsində nə demək istərdiniz?

- 2017-ci ilde gənc dostlarımla "Gənc Sinemacılar Klubu" yaratdıq. Bura sinemanın bütün sahələrində çalışan gənclər qoşulub. Onların bəziləri Azərbaycanda təhsil alıb, bəziləri isə Avropada, Rusiyada, Türkiyədə. Bəzilərinin heç sinema təhsili yoxdur, amma sinemaya sevgisi var. Bir yerdə toplanmağımızın məqsədi ayrı-ayrı qruplarda işləyən istedadlı

gəncləri bir araya gətirib, birgə çalışmasını təmin etmək idi. Büdcə ilə film çəkməyini təmin etmək idi. Büdcə ilə film çəkmək yaxşıdır. Bəs büdcə olmayanda sinemacılar nə etməlidirlər? Bizim gənclər öz dostlarının proyektlərində maaşsız işlədilər, bir-birilərinə yardım etdilər. Nəticədə bir tammetraj və 4 qisametraj film çəkildi. Əslində bu bizim üçün çox gözəl nəticə idi. İndi bizim uşaqların filmləri artıq bir neçə Avropa film festivallarının mükafatlarını qazanıbdır. Və ən əsası da xarici festivallarda Azərbaycan sineması adına olan boşluğu doldururlar. Bu yerdə Müşfiq Hətəmova təşəkkür etmək istəyirəm. O vaxt Kinostudiyanın direktoru idi və klubumuza böyük dəstək oldu. Bizim uşaqlara hər cür şərait yaradırdı. Bu gün də o, klubun bütün layihələrində yaxından iştirak edir. Biz yaxşılığı unutmuruz. Düşünürəm ki, bu ərəfədə yaxşılıq, xeyirli əməl haqqında daha çox danışmaq lazımdır. Çünkü hər biri enerji ötürüdüür. Çalışırq yaxşını daha çox təşviq edək. Bizim klubun yazılmayan qanunları var. Məsələn:

1. Hamiya və hər şeyə saqı
2. Paylaşdırıqca çoxalırsan
3. Ədalət hər şeydən üstündür və s. Fikir vəsəniz hamısı da əxlaq normalarıdır. İmmoralistlər məni bağışlasın, sənətdə də əxlaq çox önemlidir. Çünkü incəsənət Həqiqətə xidmət edir.



Gəldik əsas
məsələnin üstünə...
Azərbaycan kino-
sunun hazırlığı
vəziyyəti siz qane
edirmi?

- Azərbaycan sinemاسının bu günü durumu məni təbii ki, qane etmir. Festivallarda qonşularımız daha çox və normal filmlərlə iştirak edir, nəyinki bizimkilər. Hiss olunur ki, o əlkələrde sinemanı normal adamlar, sinemanı bilən və sevən adamlar yönəldir. Çünkü xaricdəki yöneticilərin bir çoxu mənim dostlarımdır. Onlarla hər görüşümüzde səhəbtlişirəm, suallar verirəm, maraqlanıram. Ən əsası onlarda hamı bir-birinə hörmətə yanaşır. Bir-birinə qazəbli deyillər. Birinin uğuruna hamı sevinir. Rejissor görmüşəm ki, özündən deyil, həmyerlisindən ağızdolusu danışır. Paxılığım tutur ki, bu niyə bizdə belə deyil? Biz ona görə "Gənc Sinemacılar Klubunu" yaratdıq. Bu təkəbbür, kin-kiduretdən, qəzəbdən uzaq olan, yalnız sinemaya sevgisi ilə yaşayışın gənclərin birlüyüdir.

Düşünürəm ki, Azərbaycan sinemasının gələcəyi var və vaxt gələcək, dünya kinematoqrafında o, öz layiqli yerini tutacaq. Bir də, əminəm ki, Azərbaycan sinemasını İnsanlığı sevən, Vətəni sevən, Ədalətə inanan və ruhunu təmiz saxlayan insanlar yaşadacaq. Tarkovski deyirdi ki - "film çəkmək əməldir". Büyök yaradan əməlimizi xeyirli eləsin!

Səhəbtlişdi: Nəringül Nadir